

Gəncə-Qazax bölgəsinin üzümlüklərinin yırtıcı gənələri (*Acari*)

Z.Y. Musayeva*, O.X. Aslanov

AMEA Zoologiya İnstitutu, A.Abbaszadə, 1128, 504 məhəllə, Bakı AZ 1004, Azərbaycan;

*E-mail: musayevazohra@mail.ru

Çapa qəbul edilmişdir: 27.10.2019

Məqalədə Azərbaycanın Gəncə-Qazax bölgəsinin rayon və kəndlərinin üzümlüklərinin zərərvericisi olan aktinedid gənələrin sayını tənzimləyən akarifaqların növ tərkibi, qidalanması, bioekoloji xüsusiyyətləri haqqında məlumat verilir. 2014-2016-cı illərdə tədqiqat aparılan ərazidə 2 dəstəyə, 5 fəsilə, 16 cinsə aid olan 23 növ yırtıcı gənə tədqiq edilmişdir.

Açar sözlər: Gənə, fəsilə, cins, növ, akarifaq, üzüm

GİRİŞ

Əlverişli iqtisadi-coğrafi mövqeyə malik olan Gəncə-Qazax üzümçülük və şərabçılığın bütün dövrlərde inkişaf etdirildiyi bölgələrdən biri olmasına baxmayaraq, burada üzüma ziyan vuran gənələr və onların akarifaqlarının faunası çox zəif öyrənilmişdir. Bu səbəbdən də bölgədə fitofaq gənələrə yanaşı onların fəaliyyətlərini zəiflədən akarifaqların say dinamikasını, yırtıcılıq qabiliyyətini öyrənmək mühüm praktik əhəmiyyət kəsb edir. Çunki müasir dövrün vacib məsələlərindən biri zərərvericilərə qarşı mübarizə tədbirlərinin elmi əsaslarının işləniləbilə hazırlanmasıdır. Bu mübarizə tədbirləri içərisində bioloji mübarizə xüsusilə fərqlənir. Canlılar üçün təhlükəsiz olan bu üsulla nəinki sorucu gənələrlə mübarizə aparılır, həm də onların kütləvi çoxalmasına imkan verilmir. Bioloji mübarizədə akarifaqlar dan istifadə etmək ekoloji və iqtisadi cəhətdən də çox əhəmiyyətlidir. Məqsəd zərərverici gənələrlə birgə onların sayının tənzimlənməsində özünə məxsusluğuna görə həmişə diqqət mərkəzində duran yırtıcı gənələrin rolunu müəyyənləşdirmək olmuşdur. Toplanan yırtıcı gənələr aşağıdakı taksonomik qruplarda birləşirlər.

Bələliklə, təqdim edilən bu məqalədə üzümlüklərdə yaşayaraq artan və qidalanması, bioloji xüsusiyyətləri, yırtıcılıq qabiliyyəti ilə fərqlənən, fitofaq gənələrin sayının biotənzimlənməsində çox böyük rol oynayan 2 dəstə (Mesostigmata, Actinedida) 5 fəsiləyə (Phytoseiidae, Tydeidae, Iolinidae, Stigmataidae, Anystidae), 16 cinsə aid 23 növ təsərrüfat əhəmiyyətli yırtıcı gənələrdən bəhs edilir.

MATERIAL VƏ METODLAR

Tədqiqat işi 2014-2016-cı illərdə Gəncə-Qazax bölgəsinin rayon və kəndlərində, qəsəbə və həyətyani sahələrində olan tənək üzərində aparılmışdır. Materialların toplanması və işlənilməsi metodik cəhətdən 2 hissədən ibarət olmuşdur: Çöl işi və laboratoriya işi. Çol işi ezamiyyətlər zamanı Gəncə-Qazax bölgəsinə aid olan rayonlarda aparılmışdır. Laboratoriya işləri isə Zoologiya institutunun “Araxnologiya”, indiki “Quru onurgasızları” laboratoriyasında yerinə yetirilmişdir.

Materiallar akarologiyada qəbul olunmuş metodlarla toplanılıb və 70-80%-li etil spirtində fiksə edilib, etiketləndirilmişdir.

Növlərin təyin edilməsi üçün For mayesinin köməyi ilə daimi preparatlar hazırlanmışdır. Preparatlarda olan həmin növlər MBS-1; MBS-2 MBİ-3; mikroskoplarının köməyi ilə təyin edilmişdir.

Cədvəl 1. Gəncə-Qazax bölgəsinin üzümlüklərində rast gələn akarifaqlar

Taksonomik gruplar	Növlərin sayı	Qidaları
Mesostigmata		
<i>Phytoseiidae</i>	15	Tor və fir gənələri
Actinedida		
<i>Tydeidae</i>	4	Tor, fir, yastıbədən gənələri
<i>Stigmeidae</i>	1	Tor gənələri, mənənələr
<i>Iolinidae</i>	1	Tor, fir, yastıbədən gənələr və onların yumurtaları
<i>Anystidae</i>	2	Xırda bugumayaqlılar

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ

Mesostigmata dəstəsinin Phytoseiidae fəsiləsinə aid olan gənələr (*Parasitiformes*: Phytoseiidae) bitkiyeyən gənələr və xırda həşəratlarla qidalanaraq yırtıcı həyat tərzi keçirirlər. Əksər ölkələrdə onların bir sıra növlərinin bu xüsusiyyətlərini nəzərə alaraq, fitofaq gənələrə qarşı bioloji mübarizədə təbii vasitə kimi istifadə edilir (Ağbasova və dr., 1983). Fəsilənin 2000-dən yuxarı növü məlumdur. Azərbaycan faunasında 15 cinsə aid 75 növ aşkar edilib ki, onların da yayılması iki ekoloji qrupa ayrılır: 1-ci ağac və kol bitkilərini, 2-ci isə ot bitkilərini üstün tutanlar. Növ tərkibinin müxtəlifliyi və miqdardı çoxluğu ilə seçilən bu gənələrin əsas qışlama yerləri qabıqların çatlılarıdır, onların aktiv fəaliyyəti yarpaqların əmələ gəlməsi dövrünə düşür və payızın axırlarına qədər davam edir (Ağbasova və dr., 1983). Aktiv yırtıcı hesab olunan və əsasən yarpaq səthində rast gələn bu akarifaqlardan 10 cinsə mənsub 15 növ fitoseyid gənəsi aşkar edilmişdir.

Cədvəldə göstərilən 10 cinsə mənsub 15 növ fitoseid gənəsindən aktiv yırtıcı hesab olunan və ən çox rast gəlinən perspektivli növlər aşağıdakılardır: *Amblyseius andersoni*, *Euseius finlandicus*, *Kampimodromus aberrans*, *Phytoseius plumifer*.

Cins *Amblyseius* Berleze, 1914

Amblyseius andersoni (Chant, 1957) – Azərbaycanda geniş yayılıb. Ən çox ağac və kollarda, otlarda, üzümlüklerdə rast gələn bu növ tor gənələri ilə qidalanaraq, onları aktiv surətdə məhv edir. Avropa: Cənubi Qafqaz; Şimali Afrika; Şərqi Asiya (Yaponiya); Şimali Amerika.

Cins *Euseius* Wainstein, 1962

Euseius finlandicus (Oudemans, 1915) – Azərbaycanda geniş yayılan bu növ tetranixid gənələrinin effektli yırtıcılarındandır. Onlar qış dia-pauzasına gedən gənələrlə qidalanırlar. Avropa: Qafqaz; Asiya (Orta Asiya: Qazağstan; Yaxın Şərqi; Hindistan; İndoneziya; Yaponiya); Şimali Amerika (ABŞ; Kanada); Avstraliya.

Cins *Kampimodromus* Nesbit, 1951

K. aberrans (Oudemans, 1930) – Azərbaycanda geniş yayılıb, tez-tez rast gəlir. Çox sayılı və xüsusişmiş növdür. Yetkin dişiləri çox acgözdür. Tor gənələrinin effektli yırtıcısı hesab edilir. *Tetranychus viennensis*, *Tetranychus turkestanii*,

Bryobia redikorzevi, *Tetranychus urticae*, *Panonychus ulmi* gənəsinin inkişafının bütün mərhələləri ilə aktiv surətdə qidalanır. (Алиев, 1965). Yırtıcılıq fəaliyyəti apredən oktyabra qədər davam edir. Müəyyən miqdarı iyundan sentyabra qədər uzanır və ən yüksək həddə çatır. Mayalanmış dişilər qışlayır. Adətən qışlama yerləri qabıqların çatlılarıdır. Avropa, Qafqaz; Asiya (Yaxın Şərqi), Şimali Afrika, Şimali Amerika.

Cins *Phytoseius* Ribaga, 1902

P. plumifer (Canestrini et Fanzago, 1876)

Azərbaycanın hər yerində yayılıb. Müxtəlif bitkilərdə rast gəlinən bu növ bütün vegetasiya dövründə dominantlıq edir. Onların miqdarı iyundan-centyabra qədər sürətlə artır. Eriofiid gənələri və yalançı çanaqlı yastıcalarla qidalanaraq, onların sayını nəzərə carpacاق dərəcədə məhdudlaşdırır.

Dünyada yayılması: Cənubi (İtaliya) və Şərqi (Ukrayna: Krim) Avropa; Qafqaz, Asiya (Qazakistan, İsrail)

Cins *Amblydromella* Muma, 1961

A. recki (Wainstein, 1958)- Dişiləri qabıqların çatlarında, tor və tideid gənələrin koloniyalarında qışlayır. İlk dövrda dişilər 35-40 tor gənəsini, onların 12-15 nimfasını, 5-10 yumurtasını məhv edir. Tor gənələri olmasa bu yırtıcı tideid gənələrilə qidalanır.

Şərqi Avropa (Ukrayna: Krim); Qafqaz; Asiya (Qazakistan və Orta Asiya).

Cins *Typhlodromus* Scheutten, 1857

T. cotoneastrii Wainstein, 1961 – Əsasən fir gənələriylə qidalanır. Yay-payız aylarında firları deşib ora daxil olur, gənələri və onların bütün mərhələlərini tələf edir. Həmçinin xırda həşəratlar və tor gənələrilə qidalanaraq onların miqdarını aşağısalır.

Dünyada yayılması: Cənubi (İtaliya, Yunanistan) və Şərqi (Pribaltika, Ukrayna, Moldova, Avropa; Cənubi Qafqaz, Asiya (İsrail).

Ümumiyyətlə, fitofaq gənələrinin ən effektli akarifaqları Phytoseiidae fəsiləsinə aid olan gənələrdir ki, onlar da çox geniş yayılmışlar və bioloji mübarizədə uğurla tətbiq oluna bilərlər (Бондаренко, 1970; Ливщиц, 1990).

Təbii düşmənlər içərisində fitoseyid gənələrindən başqa güclü yırtıcı kimi tideid (Tydeidae) gənələri də xüsusi yer tutur.

Cədvəl 2. Gəncə-Qazax bölgəsinə aid rayonların üzümlüklerində rast gələn fitoseyid gənələri

N	Növlərin adları	Yayılmazı	Qidaları
1	<i>Kampimodromus aberrans</i> (Oudemans, 1930)	Gədəbəy, Gəncə, Tovuz, Şəmkir, Göygöl, Ağstafa	<i>Tetranychus urticae</i> , <i>Tetranychus viennensis</i> , <i>Eotetranychus carpini</i> , <i>Panonychus ulmi</i> , <i>Tetranychus turkestanii</i> , <i>Bryobia redikorzevi</i> , <i>Schizotetranychus pruni</i> , eriofid və tideidlər
2	<i>Bawus talbii</i> (Athias-Henriot, 1960)	Gədəbəy, Şəmkir, Göygöl, Gəncə	Tor və fir gənələri
3	<i>Paraseiulus triporus</i> (Chant et Yoshida Shaul, 1982)	Qazax, Ağstafa, Tovuz	Tor və fir gənələrinin sürfələri
4.	<i>Paraseiulus soleiger</i> (Ribağa, 1904)	Gədəbəy, Göygöl, Gəncə, Şəmkir	<i>Tetranychus viennensis</i> , <i>Schizotetranychus pruni</i> , <i>Tetranychus urticae</i> , <i>Panonychus ulmi</i> , <i>Tenuipalpidae</i> fasilasının bəzi növləri
5	<i>Typhlodromus pyri</i> Scheuten, 1857	Ağstafa	Tor və fir gənələri
6	<i>Typhlodromus cotoneastri</i> Wainstein, 1961	Tovuz, Şəmkir, Gəncə, Göygöl, Gədəbəy	<i>Tetranychus viennensis</i> , <i>Tetranychus urticae</i> <i>Aculus cornutus</i> – un bütün fazaları ilə
7	<i>Amblydromella rhenata</i> (Oudemans, 1905)	Göygöl	<i>Schizotetranychus pruni</i> , <i>Tetranychus viennensis</i> , <i>Tetranychus turkestanii</i> , fir gənələri, bəzi xırda bugumayaqlılar
8	<i>Amblydromella georgica</i> (Wainstein, 1958)	Şəmkir, Göygöl, Gəncə	<i>Schizotetranychus pruni</i> , <i>Tetranychus urticae</i>
9	<i>Amblydromella recki</i> (Wainstein, 1958)	Qazax, Ağstafa	Tor və fir gənələri, onların nimfa və sürfələri
10	<i>Typhlocotonus tiliarum</i> (Oudemans, 1929)	Gədəbəy, Tovuz, Göygöl, Gəncə	<i>Tetranychus viennensis</i> , <i>Tetranychus urticae</i>
11	<i>Phytoseius plumifer</i> (Canestrini et Fanzago, 1876)	Gəncə, Ağstafa, Qazax, Şəmkir, Göygöl, Goranboy	<i>Bryobia redikorzevi</i> , <i>Panonichus ulmi</i> , fir gənələri
12.	<i>Euseius finlandicus</i> (Oudemans, 1915)	Gəncə, Şəmkir, Tovuz, Göygöl, Gədəbəy	<i>Tetranychus viennensis</i> , <i>Tetranychus urticae</i> , <i>Panonychus ulmi</i> , <i>Bryobia redikorzevi</i> , <i>Schizotetranychus pruni</i>
13	<i>Amblyseius andersoni</i> (Chant, 1957)	Gədəbəy, Gəncə, Göygöl	<i>Panonychus ulmi</i> , <i>Bryobia redikorzevi</i> , <i>Schizotetranychus populi</i> , <i>Tetranychus viennensis</i> .
14	<i>Amblyseius similis</i> (Koch, 1839)	Gədəbəy	<i>Tetranychus viennensis</i> , <i>Tetranychus turkestanii</i> , <i>Tetranychus urticae</i> , fir gənələri
15	<i>Neoseiulus bicaudus</i> (Wainstein, 1962)	Gəncə	<i>Tetranychus urticae</i> , <i>Tetranychus viennensis</i> , <i>Bryobia redikorzevi</i>

Cədvəl 3. Üzüm bağlarında rast gələn tideid və iolinid gənələri

N	Növlərin adı	Yayılmazı	Qidası
1	<i>Tydeus californicus</i> (Banks, 1904)	Gəncə, Şəmkir, Qazax, Göygöl	<i>Tetranychidae</i> , <i>Eriophyidae</i> , <i>Tenuipalpidae</i> fasilasının bəzi növləri
2	<i>T. longisetosus</i> Kuznetsov et Zapletina, 1972	Şəmkir, Ağstafa	<i>Tetranychidae</i>
3	<i>Lorryia mali</i> (Oudemans, 1929)	Qazax, Şəmkir	<i>Eriophyidae</i>
4	<i>Lorryia ferulus</i> Baker, 1944	Tovuz, Ağstafa	<i>Eriophyidae</i>
5	<i>Pronematus anconai</i> Baker, 1944	Gəncə, Göygöl,	Tor, fir gənələri, yastıbədən gənələr və onların yumurtaları

Hal-hazırda dünya faunasında 200 növ tideid gənəsi məlumdur. Bu gənələr xırda (100-500 mkm), oval və ya uzunsov, solğun sarı, qəhvəyi, çəhrayı və ya yaşıl rəngli olurlar. Əksər növü yırtıcı həyat tarzı keçirir, zərərverici gənə və onların yumurtaları ilə, xırda həşərat və bugumayaqlılarla

qidalanırlar. Yay-payız fəsli zamanı 4 ayaqlı gənələrin firlarına daxil olur və onların bütün fazaları ilə qidalanırlar. Azərbaycanda 2 cinsdən 14 növ məlumdur ki, onlardan da 2 növ (*Lorryia ferulus*, *Lorryia mali*) Qafqaz faunası üçün ilk dəfə Z.Y.Musayeva tərəfindən aşkar edilmişdir. (Mycaeva və dr., 1993).

Beləliklə, üzümlüklərdə aşkarlanan növlər aşağıdakı cədvəldə öz əksini tapmışdır.

Dəstə: Actinedida

Fəsilə: Tydeidae Kramer, 1877

Bu fəsilə Azərbaycan faunasında 2 cinsə aid 14 növlə təmsil olunub.

Cins: *Tydeus* Koch, 1836

Tydeus californicus (Banks, 1904) – Geniş yayılmışdır.

Azərbaycanda, Gürcüstanda, Krım və Latviyada müxtəlif ağaç və kollarda, meşələrdə, çəmənliklərdə, üzümlüklərdə və s. rast gəlir. (Berещагина, 1958; Лившиц и др., 1990). Çox saylıdır. Tor gənələrinin effektli yırtıcıları olan bu növə aid material Qazax, Şəmkir, Göygöl rayonlarındakı üzüm bağlarından, Gəncə şəhərində isə həyətyanı sahələrdə olan üzüm bitkisi üzərində yiğilmişdir (Мусаева, 2011). Bağlarda, parklarda, meşələrdə, çəmənliklərdə, üzümlüklərdə yaşayaraq il boyu rast gələn bu kosmopolit növ tor və fir gənələri ilə qidalanaraq onların sayının biotənzimlənməsində xüsusi rol oynayır. Yumurta- diri doğandır. Eyni zamanda dişilərdə 10-12 yumurta inkişaf edir. Yetkin dişilər fir və yastıbədən gənələrlə, sürfələri və protonimfaları isə mənənələrin şəhəbənzər balatlıri ifrazatı ilə qidalanır. Kosmopolitdir.

Tydeus longisetosus Kuznetsov et Zapletina, 1972. Parklarda, üzümlüklərdə, sənaye bağlarında rast gələn bu növ Şəmkir və Ağstafa üzümlüklərindən yiğilib. Az tapılan növdür. Tor gənələrilə qidalanır. Şərqi Avropa; Ukrayna

Cins: *Lorryia* Oudemans, 1925 Tədqiqat yərində 2 növ aşkar etmişik.

Lorryia ferulus Baker, 1944; *Lorryia mali* (Oudemans, 1929) – Azərbaycan faunası üçün ilk dəfə şimalı-şərqi Azərbaycanda (Quba, Xaçmaz) Z.Y.Musayeva tərəfindən qeyd edilən bu növlər Ağstafadan, Qazax rayonunun Musaköy, Qarapapaq və Alpout kəndlərindən, eləcə də Şəmkir, Tovuz rayonlarının kəndlərindən və həyətyanı sahələrində olan tənəklərin yarpaqları üzərindən yiğilmişdir. Eriofiid gənələrinin bütün inkişaf mərhələlərilə qidalanan gənələr kütləvi halda tənək gövdəsinin qabığı altında qışlayırlar.

Dünyada yayılması: Avropa; Qafqaz: Krasnodar diyarı; Şimali Afrika; Şimali Amerika.

Fəsilə: Iolinidae Pritchard, 1956

Bu fəsilənin Azərbaycanda 2 cinsə aid olan 3 növü var.

Cins: *Pronematus* Canestrini, 1886.

5. *Pronematus anconai* Baker, 1944 – Gəncədən və Göygöldən yiğilib. Bağlarda müxtəlif bitkilərdə, üzümlüklərdə tez-tez past gəlir. Nimfa və imaqoləri tor və fir gənələrilə, hərdən də yastıbədən gənələr və onların yumurtaları ilə qidalanır. Bu növ də fitofaq gənələrin miqdarına güclü təsir edir və yüksək effektli yırtıcılarından hesab olunur (Мусаева и др., 2007; Baker 1968)

Dünyada yayılması: Cənubi (İtaliya) və Şərqi (Ukrayna: Krım) Avropa; Şimali (ABŞ və Meksika) və Cənubi (Argentina) Amerika.

Yırtıcı gənələrdən Stigmataidae Oudemans, 1931 fəsiləsinə aid də material toplanmışdır. Oval, girdə və ya uzunsov formalı, qırmızı-qonur rəngli xırda gənələdir. Yırtıcıdır. Xırda bugumayaqlılarla və onların yumurtaları ilə qidalanır, xəzəlin altında, ağaç – kolların yarpaqları üzərində, ot bitkilərində məskunlaşırlar. 1 fəsilə (Stigmataidae), 1 cins (*Zetzelia*), 1 növ (*Z. mali*) Azərbaycan faunası üçün ilk dəfə Musayeva tərəfindən aşkar edilmişdir (Мусаева и др., 1993). Bu gənələr fitoseidlərə nisbtən kimyəvi dərmanların təsirinə tez uyğunlaşır və öz sayılarını daha tez bərpa edirlər. Bu fəsilədən cəmi bir növ tədqiq edilmişdir:

Cins: *Zetzelia* Oudemans, 1927

6. *Zetzelia mali* (Ewing, 1917)- Koksid və tor gənələrinin koloniyalarda rast gəlinir. Xırda, oval formalı, sarımtıl-narınçı və ya kehrəba rəngli gənədir. İnkışafının bütün mərhələlərində koksid, tor, fir, yastıbədən, tideid, fitoseyid gənələrilə və s. ilə qidalanır. Həyatı dövründə qırmızı meyvə gənəsi- *Panonychus ulmi*-nin 30-a qədər yumurtasını soraraq məhv edir. Bunlarda kannibalizm də müşahidə olunur. (Бондаренко и др; 1970)

Mayalanmış dişilər tənək qabıqlarının çatlarında qışlayır. Apreldə 12°C temperaturda onlar qışlama yerlərini tərk edir, tənəyin yarpagının alt səthinə keçir və burada yumurta qoyurlar. İnkışafları yumurta, sürfə, protonimfa, deytonimfa, yetkin gənə (erkək və dişi) mərhələlərində ibarətdir. 20-25°C temperaturda ontogenet 30 günə qədər uzañır. İl ərzində 2-4 nəsil verir. Bu gənənin təbiətdə kütləvi miqdarı avqust və sentyabr aylarına düşür.

Dünyada yayılması: Qafqaz: Krasnodar ölkəsi; Orta Asiya; İran; İsrail; Livan; Şimali Amerika (ABŞ və Kanada).

Fəsilə: Anystidae Oudemans, 1902

Azərbaycan faunasında 5 cinsə aid 7 növ aşkar edilib.

Cins: *Anystis* v. Heyden, 1826

7. *Anystis baccarum* (Linnaeus, 1758) – Gilə-meyvəli anistis Azərbaycanda geniş yayılıb. Evribiont növdür. Ovalıqlardan yüksək dağlıq ərazilərə qədər rast gəlinir. Gəncə - Qazax bölgəsində Şəmkir (Aşağı Seyfəli kəndinin ətrafları) və Göygöldə (Hacıkənd qəsəbəsinin və Mixaylovka kəndinin ətrafları) tapılıb. Şəmkir rayonunda (Aşağı Seyfəli kəndi) üzümlüklərdən, daşların altından tapılıb (Aslanov 2008). Əsasən partenogenetik yolla çoxalır. Erkəkləri az rast gəlir. Daşların və döşəmənin altına qoyulan yumurtaları qışlayır. İldə 3 nəsil verir. Xırda bugumayaqlılarla, o cümlədən, ayaqquryuqlularla qidalanır. Kannibalizmdə müşahidə edilir. Kosmopolit növdür.

Cins: *Bechsteinia* Oudemans, 1936

8. *Bechsteina schneideri* Oudemans, 1936 - Azərbaycanın üzümlüklerindən, Şəmkir rayonunda (Aşağı Seyfəli kəndi) daşların altından tapılıb. Azərbaycanda geniş yayılıb. Evribiont növdür. Meşələrdə, arid seyrək meşələrdə, səhralarda, quru çöllərdə, dağ çəmənli bozqırılarda, üzümlüklerdə, meyvə bağılarında və süni meşə massivlərində rast gəlinir. Bəzən evlərə daxil olur. Abşeron yarımadasında il boyu fəaldır.

Dünyada yayılması: Cənubi (İtaliya) və Şərqi (Ukrayna; Krim) Avropa; Qafqaz (Şimali Osetiya); Orta Asiya (Aslanov, 2008).

Beləliklə, qeyd olunanlara əsaslanaraq demək olar ki, tədqiq olunan ərazinin üzümlüklerindən toplanan akarifaqlar zərərverici gənələri, mənənə və yasticaları həm qabıqdəyişmə dövründə, həm də yumurta mərhələsində intensiv surətdə məhv etməklə, onların kütləvi çoxalmalarına mane olur, artımlarının qarşısını aktiv surətdə alırlar.

ƏDƏBİYYAT

Əbbasova Ə.D., Gadzhiev A.T., Zapletina V.P. (1983) Xiçnə kləşti fitosəyiidi vinoğrad-nöy ləzəsi və Azerbaycanda. Sb.: Mətəriyalı

simpoziuma polезные насекомые и их охрана в Азербайджане. Bakı: Elm, 13-14.

Aliyev A.A. (1965) Xiçnə kləşti *Phytoseiidae*, ograničivayushie chislennost' vrednykh plodovykh kleschey. Materiały nauchn. Sessii entomologov Azerbaidžana. Bakı: 15-17.

Aslanov O.X. (2008) K izucheniju xiçnnykh aktinididnykh kleschey (Acariformes: Actinedida) vinoğradnikov Azerbaidžana. Trudy Obshchestva Zoologov Azerbaidžana, I: 210-216.

Bondarenko N.B., Emelyanova B.A. (1970) Rol' xiçnnykh kleschey-fitosēyid v regulirovaniy plotnosti populatsii krasnogo plodovo-klescha (*Panonychus ulmi*) v Leningradskoy oblasti. 2-oe akarol. Sovets. Kiev: 77-80.

Vereshagina B.B. (1958) O vrednykh i polzemykh kleschakh na plodovykh kulturaх i vinoğrade. Biull. n. tekhn. inform. Moldavskogo n./u. inss-ta sadovedstva vinoğradstva i vinođel., 20-23.

Livšic I.Z., Sekerskaya N.P. (1990) Akarifagi (čast'1). Zaščita rastenij, 8: 48-50.

Musaeva Z.Yu., Aslanov O.X. (1993) Xiçnnye prostigmatidnye kleschi (Acariformes: Prostigmata), svyazannyye s derevyyami p. *Prunus* v plodo-vykh sadakh Kuba-Xachmasskoy zony Azerbaidžana. Izvestija AN Azerbaidžana, ser. biol. nauk, №1-3: 51-53.

Musaeva Z.Yu. (2011) Pautinnyye kleschi i estestvennyye vrati plodovykh kultur Gyan-dža-Kazahskoy zony Azerbaidžana. Biologicheskie musei: Rol' i mestso v nauchno-prakticheskoy konferencii. Mačačkala: 108-112.

Musaeva Z.Yu., Aslanov O.X. (2007) Fitoseiididy (Parasitiformes: Mesostigmata: Phytoseiidae) vinoğradnikov Azerbaidžana. Izvestija NAH, ser. biol. nauk, №3-4: 116-121.

Baker E.W. (1968) *Pronematus anconai* Baker Ann. Entomol. Soc. America, 61(5): 1094.

Хищные клещи (*Acarı*) виноградников Гянджа-Газахской зоны

З.Ю. Мусаева, О.Х. Асланов

Institut zoologii NƏH Azərbaycan. Bakı, Azərbaycan

В статье приведены сведения о видовом составе, питании, биоэкологических особенностях акариофагов, ограничивающих численность актинедидных клещей-вредителей виноградников в районах и селах Гянджа-Газахской зоны Азербайджана. В 2014-2016 годах на обследованной территории найдены 23 вида хищных клещей, относящихся к 15 родам из 5 семейств и 2 отрядов.

Ключевые слова: Клещ, семейство, род, вид, акарифаги, виноград

Predatory Mites of Vineyards of the Ganja-Gazakh Zone

Z.Y. Musayeva, O.Kh. Aslanov

Institute of Zoology, Azerbaijan National Academy of Sciences, Baku, Azerbaijan

The information about species composition, nourishment, bio-ecological features of acariphages, limiting the quantity of actinedid mites, the pests of vineyards in regions and villages of the Ganya-Qazakh zone of Azerbaijan was adduced in the article. In 2014-2016 years, 23 species of predatory mites belonging to 15 genera of 5 families and 2 orders were found on the explored territory.

Keywords: Mite, family, genus, species, acariphage, vine